

Legislative Update Newsletter

March - April 2016



In this issue:

- The status and powers of the Financial Markets Supervisory Body have been determined
- Azerbaijan to accede to the United Nations *Convention on Contracts for the International Sale of Goods* (CISG)
- The charters of several state authorities have been amended
- Reforms to the Azerbaijani customs system continue
- Visa procedures simplified
- Structure of the Ministry of Labor and Social Protection expanded
- Rules “*On establishing lands’ electronic information system and cadastral maps*” have been approved
- E-signatures to the banking sector
- Azerbaijani education system adopts international standards
- Amendments to legislation on advertising
- Amendments to the Law “*On the State Registration and State Register of Legal Entities*”
- Further updates to investment legislation
- Law “*On Licenses and Permits*” approved

The status and powers of the Financial Markets Supervisory Body have been determined

We understand that the status and powers of the Financial Markets Supervisory Body have been determined pursuant to the amendments introduced to the Law of the Republic of Azerbaijan “*On Banks*,” effective from 11 March 2016. As a result, the Supervisory Body is indicated as the *regulatory and control body established by the relevant executive authority for overseeing financial markets*.

In addition, in accordance with the aforementioned amendments, the Supervisory Body has assumed the powers of the Central Bank of the Republic of Azerbaijan ("Central Bank") in the following areas:

- The regulation of credit institutions;
- The exercise of control functions related to the issue of a bank license or a bank permit;
- The revocation of a bank license, monitoring of compliance by banks with regulatory acts during the submission of reports and also the performance of orders and other written instructions;
- Determination of the form, content and procedures for the submission of prudential reports

In accordance with the amendments introduced to the Law of the Republic of Azerbaijan "*On the Central Bank of the Republic of Azerbaijan*", the Central Bank ceases to operate as a state authority and operates as a public legal entity effective from 11 March 2016. Furthermore, the amendments re-define the main purpose of the Central Bank to *organize and ensure the functioning of centralized interbank and other unlicensed payment systems, and also maintain the stability of the banking system*. Prior to the amendments, its powers included maintenance of the *stability and strengthening of banks and payment systems*.

The aforementioned Law also stipulates the termination of the Central Bank's powers relating to the licensing, regulation and supervision of banking.

Pursuant to the amendments to the Law of the Republic of Azerbaijan "*On the Securities Market*", persons engaging in licensed activities on the securities market will, together with the central depository, assume certain fees payable to the Financial Markets Supervisory Body.

Similar amendments covering the functions of the Financial Markets Supervisory Body have been introduced to the Civil Code of the Republic of Azerbaijan, the Tax Code of the Republic of Azerbaijan, the Laws of the Republic of Azerbaijan "*On Currency Regulation*", "*On Investment Funds*", "*On Deposit Insurance*", "*On Compulsory Insurance against the Loss of Professional Work Capacity as Result of Accidents at Work and Occupational Disease*", "*On Non-Banking Credit Organizations*", "*On Insurance*", "*On Compulsory Professional Liability Insurance of the Auditor*", and "*On Compulsory Insurance*" in connection with the aforementioned amendments.

Consequently, the Charter ("Charter") of the Financial Markets Supervisory Chamber of the Republic of Azerbaijan ("Chamber") was approved pursuant to a corresponding Decree of the President of the Republic of Azerbaijan on establishing the functions and authorities of the Chamber effective from 11 March 2016.

As a public legal entity, the Chamber will establish first and foremost a unified policy on the financial markets (securities, investment funds, insurance, credit institutions (banks, non-banking credit institutions and the postal services operator) and payment systems), and monitor its implementation. The Chamber will simultaneously monitor the fight against the legalization of property obtained as the proceeds of crime and terrorism ("money laundering").

In addition, the Chamber is empowered to license the activities of participants on financial markets, supervise deposit insurance and implement an integrated information system. In order to carry out its functions, the Chamber is entitled to analyze the risks arising on financial markets, facilitate the financial recovery of entities, implement corporate governance standards, and also safeguard consumer and investor rights.

According to its Charter, the Chamber is administered by a Board of Directors and the Management Board. No member of the Chamber may hold a significant interest in any of the entities that it is monitoring.

The Board of Directors consists of 5 (five) members, including the chairman, deputy chairman and other members, who will be appointed for a term of 5 (five) years by the President of the Republic of Azerbaijan. The Board of Directors, which monitors the activities of the Management Board, sets the strategic goals and plans of the Chamber and approves its relevant regulations. The Board of Directors, consisting of 6 (six) members, the Chief Executive Officer, two deputies and other members, will be appointed by the President of the Republic of Azerbaijan for a term of 5 (five) years. The Management Board supervises the regular activities of the Chamber implementing the decisions of the Board of Directors.

An internal audit department has also been established at the Chamber, which will be responsible for risk management. The Chamber has a charter capital of AZN 5,000,000 (five million). The Board of Directors will submit a financial report on the financial performance of the previous year to the President of the Republic of Azerbaijan no later than 31 March of the following year. The activities of the Chamber are controlled and regulated by the President of the Republic of Azerbaijan.

Azerbaijan to accede to the United Nations *Convention on Contracts for the International Sale of Goods* (CISG)

Azerbaijan intends to accede to the CISG in line with a respective declaration in Law No. 116-VQ signed on 1 February 2016. The purpose of the Convention signed in Vienna in 1980 is to establish a set of uniform, up-to-date and fair rules for contracting parties. The UN Convention applies to contracts for the international sale of goods concluded between parties with a place of business in contracting states. At the same time, please note that the rules of private international law, and also contracts, subject to the valid selection of another law, fall outside the scope of the CISG.

The Law entered into force on 19 February 2016.

The charters of several state authorities have been amended

As reported previously, in order to reinforce the amendments introduced to the Civil Code of the Republic of Azerbaijan on related party transactions, further amendments have been introduced to the charters of several state authorities. The amendments introduced to the charter of the State Oil Company of Azerbaijan (SOCAR) require the approval of the Board for major transactions with a value exceeding 25 per cent of SOCAR's net assets and for transactions with a value exceeding 5 per cent of SOCAR's assets, accompanied by the opinion of an independent auditor.

Similar amendments mentioned in the first paragraph were also introduced to the charters of banks and other non-bank credit institutions in which the state holds an interest.

Reforms to the Azerbaijani customs system continue

A Presidential Decree signed on 4 March 2016 aims to expedite import-export transactions at the customs border. As such, the list of goods subject to compulsory certification and also the timeframe for the delivery of goods will be reduced. In addition, advance international customs certificates will serve as the basis for the transportation of goods across the customs border. The decree also stipulates the digitization of customs services.

The decree entered into force on 5 March 2016

Visa procedures simplified

Pursuant to the Presidential Decree dated 3 March 2016, effective 4 March 2016 foreigners and stateless persons may obtain Azerbaijani visas directly at the international airports of the Republic of Azerbaijan if they are visiting the country to attend the European Grand Prix, by providing one of the following documents:

- Documents confirming “Formula One Management Limited” as the international organizers of Formula 1 races and also documents confirming the permanent accreditation of the companies employing the visa applicant in accordance with the relevant regulations of the International Automobile Federation;
- Ticket or any equivalent document confirming that the visa applicant has bought a ticket to European Grand Prix Formula 1 race.

Visas will be issued pursuant to the aforementioned simplified procedure during the period of 15 March 2016 – 30 June 2016.

Structure of the Ministry of Labor and Social Protection expanded

Further to a Presidential Decree, effective 18 March 2016, the State Social Protection Fund of the Republic of Azerbaijan will operate as part of the structure of the Ministry of Labor and Social Protection of the Republic of Azerbaijan. The Decree also stipulates the provision of pensions and other payments on the basis of the “one stop shop” principle.

The Decree entered into force on 19 March 2016

Rules establishing the electronic information system for land and cadastral maps have been approved

Pursuant to a Presidential Decree, the Rules “*On Establishing the Electronic Cadastral Register for Land and Digital Cadastral Map*” (the “Rules”) have been approved, effective from 10 March 2016.

The Rules envisage the establishment of an electronic information system, indicating the land parameters, legal regime, the rights registered for specific land plots, as well as other relevant cadastral information. According to the Rules, the database will be integrated in the state register of immovable property.

E-signature introduced to the banking sector

Effective 8 April 2016, the Central Bank of the Republic of Azerbaijan launched the Bank Certificate Services Center (the “Center”), accredited on the basis of up-to-date hardware and software platforms, to create a unified e-certificate infrastructure in the banking sector and real-time e-banking services to the clients of credit institutions.

The key goal of the accredited Center is to ensure a more secure information system and generate advanced e-signatures for all credit institutions and clients.

Azerbaijani education system adopts international standards

According to the Presidential Decree dated 11 April 2016, the State Examination Center public legal entity was established to organize admissions to general, secondary and higher schools and also the admissions of applicants to the civil service.

Consequently, the Civil Service Commission under the President of the Republic of Azerbaijan and the State Students Admission Commission of the Republic of Azerbaijan were liquidated. The Center will organize admissions to both foreign and local institutions of higher education. The Center is expected to cooperate with the Ministry of Education during its operations.

The Executive Board of the Center is managed by a Board of Directors consisting of seven members, with the chairman, deputy chairmen and other members appointed by the President. The initial charter capital of the Center is AZN 1 million provided by the state budget.

The Center is required to publish information on its website regarding the conclusion of major transactions if their value exceeds more than 25 percent of its assets. The Center will also maintain the accounting and issue financial statements during its operations.

The decree entered into force on 12 April 2016.

Amendments to legislation on advertising

A Resolution adopted by the Cabinet of Ministers on 2 March 2016 approved Rules "*On the Display of Scrolling Text Advertisements*" (the "Rules").

Under the Rules, scrolling text advertisements may not be demonstrated on any means of transport. Such advertising may be broadcasted on TV provided that the special advertising covers less than 7 percent of the screen (could also be followed by "R"). Furthermore, such advertising should not involve any acoustic elements.

The resolution entered into force on 3 April 2016.

Amendments to the Law "*On the State Registration and State Register of Legal Entities*"

Pursuant to the amendments dated 5 April 2016, the list of persons authorized to obtain information about commercial entities regarding the founders of such entities and equity interests has been expanded to include their legal heirs and notaries.

The amendments entered into force on 21 April 2016

Further updates to investment legislation

On 20 April 2016 the Cabinet of Ministers adopted the Rules "*On the Issue of Supporting Documents Confirming the Import of Technological Equipment and Facilities to Entrepreneurs Possessing an Investment Promotion Certificate*" (the "Rules").

Individual entrepreneurs and legal entities will first and foremost need to file an application with the Ministry of Economy of the Republic of Azerbaijan by providing the import

agreement and other documents required to obtain the authorization. During the review, the Ministry conducts a thorough examination of the application and assesses it from the perspective of compliance with the company's business plan before issuing an opinion within seven working days.

Entrepreneurs possessing an investment promotion certificate are exempt from all taxes and duties for a period of seven years. The Ministry of Taxes of the Republic of Azerbaijan and the State Customs Committee will also be notified within three working days of the revocation of such an authorization.

Another amendment introduced to the Law “*On the Special Financing of Investment Projects Related to Construction and Infrastructure Facilities*” on the financing of investment projects carried out for construction purposes was signed on 15 April 2016.

The Law introduces a special model on the building, operation and transfer of facilities (BOT model) constructed with the financial support of the Ministry of Economy to the investor. The model determines the list of construction facilities to be financed.

Pursuant to the Law, an agreement valid for no more than 49 years will be concluded with investors on the construction of facilities with allocated financial aid. We would like to point out here that investors engaged in construction under this regime are exempt from all state taxes and duties.

The Law entered into force on 22 April 2016.

Approval of the Law “On Licenses and Permits”

The Law signed on 15 March 2016 lists the activities that require licences and permits and also establishes the procedures for the issue, re-issue, suspension, restoration and termination of licenses for the purposes of regulating entrepreneurship activities other than the financial markets sector. Unlike previous procedures, licences will now be issued on a simplified “one-stop shop” principle, through electronic applications by entities (legal entities, the branches and representative offices of foreign entities, individual entrepreneurs).

The lists of activities that require licenses have been reduced significantly by the new Law to areas relating to state security, natural reserves, the environment and public health. From now on the licensing authorities have been determined as the Ministry of Economy of the Republic of Azerbaijan, the State Security Service and the Ministry of Internal Affairs of Azerbaijan.

The Law differentiates between general and special licenses, and states that entrepreneurs possessing special licenses will need to apply separately for licenses for each sub-type of activities stipulated in the license. At the same time, the suspension or termination of any activity indicated in a general license will not serve as the basis for terminating or suspending other activities contained in such licenses.

Once granted, the license (or permits) will contain information, which includes the name of the issuing authority, information on its owner and the field of permitted activity. The owners of the license (or permit) will use such license individually and may not transfer it to their corporate entities.

Under the Law, licenses will be issued indefinitely, whereas permits can be issued for a specific period or indefinitely. The effective term of a permit is extended through their re-issue.

Pursuant to the amendments introduced under the Law, the failure of the license owner to submit the administrative protocol by the specified deadline will not result in the termination of such proceedings. In other words, the license will be re-registered, terminated or restored automatically.

The Law is effective from 1 June 2016, and does not apply to licenses issued prior to this date.

Contacts:**Vugar Aliyev**

Managing Partner

Mushfig Aliyev

Director,
Head of Tax and Legal Department

Farid Isayev

Senior Manager,
Head of Legal Services

KPMG Azerbaijan Limited

Port Baku, 12th floor
153, Neftchilar Avenue
AZ1010, Baku, Azerbaijan
Tel +99412 404 8910/ 11
Fax +99412 404 8914
www.kpmg.az

The information contained herein is of a general nature and is not intended to address the circumstances of any particular individual or entity. Although we endeavor to provide accurate and timely information, there can be no guarantee that such information is accurate as of the date it is received or that it will continue to be accurate in the future. No one should act on such information without appropriate professional advice after a thorough examination of the specific situation.

© 2016 KPMG Azerbaijan Limited, a company incorporated under the Laws of the Guernsey, acting through its Representative Office in the Republic of Azerbaijan, a member firm of the KPMG network of independent member firms affiliated with KPMG International Cooperative ("KPMG International"), a Swiss entity. All rights reserved.

Qanunvericiliyə dair Yeniliklərin İcmalı Mart – aprel 2016



Cari buraxılışda:

- Maliyyə bazarlarına nəzarət orqanının anlayışı və səlahiyyətləri müəyyən olundu
- Azərbaycan BMT-nin *“malların beynəlxalq alqı-satqısına dair müqavilələr haqqında Konvensiyası”* - na qoşulmuşdur
- Bəzi dövlət strukturlarının nizamnamələrində dəyişikliklər edildi
- Azərbaycanda gömrük rəsmiləşdirilməsi qaydaları sadələşdirilir
- Əcnəbilərə viza verilməsi qaydaları dəyişdirildi
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu genişləndirilmişdir
- Torpaqların elektron informasiya sistemi yaradılacaq
- Bank sferasının elektron imza ilə təmin olunması təkmilləşdirildi
- Azərbaycanda təhsil sistemi beynəlxalq təcrübəyə uyğunlaşdırılır
- Reklam qanunvericiliyində dəyişikliklər edilmişdir
- *“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”* Qanunda dəyişikliklər edilmişdir
- İnvestisiya qanunvericiliyində yeniliklər
- *“Lisensiyalar və icazələr haqqında”* Qanun qəbul edilmişdir

Maliyyə bazarlarına nəzarət orqanının anlayışı və səlahiyyətləri müəyyən olundu

11 mart 2016-cı il tarixində qəbul edilmiş *“Banklar haqqında”* Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliklərdə maliyyə bazarlarına nəzarət orqanının anlayışı müəyyən edildi. Belə ki, maliyyə bazarlarına nəzarət orqanı *maliyyə bazarlarında tənzimləmə və nəzarəti həyata keçirmək məqsədilə müvafiq icra hakimiyyəti tərəfindən yaradılan qurum* kimi təsbit olundu.

Bununla yanaşı, dəyişikliklərə əsasən, Maliyyə bazarlarına nəzarət orqanı Azərbaycan Respublikasının Mərkəzi Bankını ("Mərkəzi Bank") aşağıdakı səlahiyyətlərin həyata keçirilməsində əvəz etdi :

- kredit təşkilatlarının fəaliyyətinin tənzimlənməsində;
- bank lisenziyasının və ya icazənin verilməsinə nəzarət funksiyalarını həyata keçirməsində;
- bank lisenziyasının ləğv edilməsi, banklar tərəfindən normativ xarakterli aktların tələblərinə riayət edilməsi, hesabatların və məlumatların verilməsi, o cümlədən sərəncamların və digər yazılı göstərişlərin yerinə yetirməsində;
- prudensial hesabatların forması, məzmunu və təqdim edilməsi qaydalarını müəyyən etməsində.

"Azərbaycan Respublikasının Mərkəzi Bankı" haqqında Qanununa edilmiş dəyişikliklərə əsasən Mərkəzi Bank, 11 mart 2016-cı il tarixindən, artıq dövlət orqanı deyil, publik hüquqi şəxs kimi müəyyənləşdirilmişdir. Bundan əlavə, Mərkəzi Bankın fəaliyyətinin məqsədi *banklararası mərkəzləşdirilmiş və digər lisenziyalasdırılmayan ödəniş sistemlərinin təşkili və fəaliyyətinin təmin edilməsi, habelə bank sisteminin sabitliyinə dəstəyin göstərilməsi* kimi müəyyən olunmuşdur. Dəyişiklərə qədər isə bu maddə *bank və ödəniş sistemlərinin sabitliyini və inkişafını təmin etmək* kimi təşkil edirdi.

Qeyd olunan Qanunla eyni zamanda, Mərkəzi Bankın bank fəaliyyətini lisenziyalasdırması və tənzimlənməsi, bank fəaliyyətinə nəzarəti sahəsində funksiyaları ləğv edilmişdir.

"Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliklərə əsasən qiymətli kağızlar bazarında fəaliyyəti lisenziyalasdırılan şəxslər və mərkəzi depozitar maliyyə bazarlarına nəzarət orqanına müəyyən edilmiş məbləğdə və qaydada haqlar ödəyirlər.

Adıçəkilən yeniliklər ilə bağlı AR Mülki Məcəlləsinə, Vergi Məcəlləsinə, "Valyuta tənzimi haqqında", "İnvestisiya fondları haqqında", "Əmanətlərin sığortalanması haqqında", "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında", "Bank olmayan kredit təşkilatları haqqında", "Sığorta fəaliyyəti haqqında" "Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında", "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanunlarına maliyyə bazarlarına nəzarət orqanının funksiyalarını əhatə edən oxşar məzmununda maddələr əlavə edilmişdir.

Buna uyğun olaraq, 12 mart 2016-cı il tarixindən etibarən, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının ("Palata") funksiya və səlahiyyətlərini müəyyən edən Nizamnaməsi AR Prezidentinin müvafiq fərmanı ilə təsdiq edilmişdir.

Publik hüquqi şəxs qismində yaradılmış Palata, əsasən, maliyyə bazarlarında (*qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri sahəsində*) vahid siyasəti formalaşdırır və onun həyata keçirilməsinə nəzarət edir. Palata, eyni zamanda, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluqla mübarizə sahəsində nəzarət funksiyasını həyata keçirəcəkdir.

Bundan əlavə, Nizamnaməyə əsasən Palata maliyyə bazarlarının iştirakçılarının fəaliyyətini lisenziyalasdırır, əmanətlərin sığortalanması sahəsində nəzarəti və vahid informasiya sisteminin hazırlanmasını həyata keçirir. Palata nəzarət funksiyalarının həyata keçirmək məqsədilə maliyyə bazarlarında yaranacaq riskləri analiz etmək, maliyyə subyektlərinin sağlamlaşdırılması və korporativ idarəetmə standartlarını tətbiq etmək, istehlakçıların və investorların hüquqlarını müdafiə etmək vəzifələrini daşıyır.

Nizamnaməyə əsasən, Palata Direktorlar Şurası və İdarə Heyəti tərəfindən idarə olunur. Palatanın vəzifəli şəxsləri onun nəzarət etdiyi hüquqi şəxslərdə mühüm iştirak payına malik ola bilməzlər.

Palatanın Direktorlar Şurası sədr, sədrin müavini və digər üzvlərdən ibarət 5 nəfər tərkibdə fəaliyyət göstərərək AR Prezidenti tərəfindən 5 il müddətinə vəzifəyə təyin edilir. Direktorlar Şurası İdarə Heyətinin fəaliyyətinə nəzarət edərək Palatanın strateji məqsəd və planlarını müəyyən edir və bu sahədə normativ xarakterli aktları təsdiq edir. İdarə Heyəti, Baş icraçı direktor, onun iki müavini və digər altı nəfər üzvdən ibarət tərkibdə fəaliyyət göstərərək AR Prezidenti tərəfindən 5 il müddətinə vəzifəyə təyin edilir. İdarə Heyəti Palatanın cari fəaliyyətinə rəhbərliyi həyata keçirərək Direktorlar Şurasının qərarlarını icra edir.

Palatada eyni zamanda audit fəaliyyətinin risklərinin idarə olunmasına nəzarəti həyata keçirən daxili audit bölməsi fəaliyyət göstərir. Palatanın nizamnamə fondu 5.000.000 (beş milyon) manat həcmində təsdiq edilmişdir. Palata Vergi Məcəlləsində onun üçün nəzərdə tutulmuş vergi güzəştlərinə malikdir. Palatanın Direktorlar Şurası hər il mart ayının 31-dək ötən il üçün maliyyə vəziyyətini əks etdirən maliyyə hesabatını AR Prezidentinə təqdim edir. Palatanın fəaliyyətinə nəzarəti AR Prezidenti həyata keçirir.

Azərbaycan BMT-nin “malların beynəlxalq alqı-satqısına dair müqavilələr haqqında Konvensiyası” - na qoşulmuşdur

1 fevral 2016-cı il tarixində imzalanmış 116-VQ sayılı Qanunla, Azərbaycan Respublikasının “Birləşmiş Millətlər Təşkilatının malların beynəlxalq alqı-satqısına dair müqavilələr haqqında Konvensiyası” - na müvafiq bəyanatla qoşulması nəzərdə tutulmuşdur. 1980-ci il tarixində Vyana şəhərində imzalanan Konvensiyanın məqsədi beynəlxalq ticarətdə biznes subyektləri tərəfindən istifadə olunan müqavilələrdə arzuolunan vahid, müasir və ədalətli rejimin tətbiqini əhatə edən qaydalar sistemini təsbit etməkdir. Konvensiya ona qoşulan müxtəlif ölkələrdə fəaliyyət göstərən biznes subyektləri arasında imzalanmış beynəlxalq alqı-satqı müqavilələrinə birbaşa tətbiq edilir. Bu zaman mövcud olan beynəlxalq xüsusi hüququn normaları və tətbiq edilən hüququ tərəflərin özünün müəyyən etdiyi hallar istisna təşkil edir.

Qanun 19 fevral 2016-cı il tarixindən etibarən qüvvəyə minib.

Bəzi dövlət strukturlarının nizamnamələrində dəyişikliklər edildi

Əvvəlki buraxılışlarımızda xəbər verdikimiz kimi, AR Mülki Məcəlləsinə aidiyyəti şəxslərlə bağlı əlavə edilmiş müddəaların tətbiq edilməsi məqsədilə bir sıra dövlət orqanlarının nizamnamələrinə müvafiq dəyişikliklər edilmişdir. AR Dövlət Neft Şirkətinin (ARDNŞ) nizamnaməsindəki dəyişikliyə əsasən Şirkətin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan xüsusi əhəmiyyətli əqdin, eləcə də dəyəri Şirkətin aktivlərinin 5 faizi və daha çox hissəsini təşkil edən əqdin bağlanması zamanı müstəqil auditorun rəyi ilə birlikdə Şirkətin Şurasının səsvermə ilə əldə edilmiş razılığı tələb olunur.

Yuxarıda qeyd olunan dəyişikliklərlə bağlı oxşar maddələr dövlət əmlakına malik olan bank və digər bank olmayan kredit təşkilatlarının nizamnamələrinə də əlavə edilmişdir.

Azərbaycanda gömrük rəsmiləşdirilməsi qaydaları sadələşdirilir

AR Prezidentinin 4 mart 2016-cı il tarixli sərəncamına əsasən gömrük sərhədində idxal-ixrac əməliyyatları sürətləndiriləcəkdir. Bununla, məcburi sertifikatlaşdırılmalı olan malların siyahısı və yüklərin çatdırılma müddəti azaldılacaq, əvvəlcədən verilmiş beynəlxalq gömrük sertifikatları (şəhadətnamələri) əsasında malların gömrük sərhədindən keçirilməsi mümkün olacaqdır. Sərəncamla eyni zamanda gömrük xidmətlərinin elektronlaşdırılması nəzərdə tutulub.

Sərəncam 5 mart 2016-cı il tarixindən etibarən qüvvəyə minib

Əcnəbilərə viza verilməsi qaydaları dəyişdirildi

AR Prezidentinin 3 Mart 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasında keçiriləcək Formula 1 Avropa Qran Pri yarışı ilə bağlı ölkəyə gələn əcnəbilərə viza verilməsi qaydaları yüngülləşdiriləcək. Belə ki, əcnəbilər ölkəyə gəldiyi zaman hava limanında tələb olunan aşağıda göstərilən məlumatlardan birini təqdim etməklə viza əldə edə biləcəkdir:

- Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan “Formula One Management Limited” şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq daimi akkreditasiyadan keçməni təsdiq edən sənəd;
- Formula 1 Avropa Qran Pri yarışına bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd

Sərəncam 4 mart 2016-cı il tarixindən etibarən qüvvəyə minib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu genişləndirilmişdir

AR Prezidentinin 18 mart 2016-cı il tarixli fərmanına əsasən AR Dövlət Sosial Müdafiə Fondu AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibinə daxil edilmişdir. Bununla, eyni zamanda əmək pensiyaları və digər sosial ödənişlərin “bir pəncərə” prinsipi üzrə təşkil olunması nəzərdə tutulub.

Torpaqların elektron informasiya sistemi yaradılacaq

10 mart 2016-cı il tarixində Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”-nı (“Qaydalar”) hazırlamışdır. Qaydalar, torpaqların göstəricilərini, hüquqi rejimini, o cümlədən torpaq sahələri üzərində qeydiyyatda alınmış hüquqlarını və digər müvafiq kadastr məlumatlarını əks etdirən elektron informasiya sisteminin yaradılmasını nəzərdə tutur. Bundan əlavə, yaradılmış məlumat bazasının daşınmaz əmlakın dövlət reyestrinə inteqrasiya olunması nəzərdə tutulmuşdur.

Qaydalar dərc edildiyi tarixdən, yəni 10 mart 2016-cı il tarixindən etibarən qüvvəyə minib.

Bank sferasının elektron imza ilə təmin olunması təkmilləşdirildi

8 aprel 2016-cı il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən bank sistemində vahid elektron imza infrastrukturunun yaradılmasını və kredit təşkilatlarının müştərilərinə elektron bankçılıq xidmətlərinin daha operativ qaydada təqdim olunmasını nəzərdə tutan müasir texniki və proqram platformaları bazasında akkreditə edilmiş “Bank Sertifikat Xidmətləri Mərkəzi” (“Mərkəz”) təsis edilmişdir.

Akkreditə edilmiş Mərkəzin prioritet məqsədlərindən biri də informasiya sisteminin təhlükəsizliyinin artırılması, bütün kredit təşkilatları və müştərilər üçün təkmil elektron imza platformalarının generasiya edilərək təqdim edilməsidir.

Azərbaycanda təhsil sistemi beynəlxalq təcrübəyə uyğunlaşdırılır

AR Prezidentinin 11 aprel 2016-cı il tarixli Fərmanına müvafiq olaraq ümumi, orta ixtisas və ali təhsil pillələrində qəbul imtahanlarının və eyni zamanda dövlət qulluğu üçün kadrların

seçilməsini həyata keçirilməsi məqsədilə Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsi ("Mərkəz") təsis edilmişdir.

Bununla, AR Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilmişdir. Mərkəz yerli təhsil müəssisələri ilə yanaşı xarici dövlətlərin ali təhsil müəssisələrinə də tələbə qəbulunu həyata keçirir. Mərkəz öz fəaliyyətini həyata keçirərkən Təhsil Nazirliyi ilə əməkdaşlıq edəcəkdir.

Mərkəzin idarəetmə orqanı Prezident tərəfindən təyin edilən sədr, onun müavinləri və digər üzvlərdən ibarət 7 nəfər tərkibdə Direktorlar Şurası tərəfindən həyata keçirilir. Mərkəzin ilkin nizamnamə fondu dövlət büdcəsindən formalaşmaqla 1 milyon manat təşkil edir.

Mərkəz öz aktivlərinin dəyərinin 25 faizindən artıq məbləği təşkil edən xüsusi əhəmiyyətli əqd bağlayarkən belə məlumatı dərc etməli və özünün internet sahifəsində yerləşdirməlidir. Mərkəz öz fəaliyyəti dövründə mühasibat uçotunu apararaq maliyyə hesabatlarını dərc edir.

Fərman 12 aprel 2016-cı il tarixindən etibarən qüvvəyə minib.

Reklam qanunvericiliyində dəyişikliklər edilmişdir

Nazirlər Kabinetinin 2 mart 2016-cı il tarixli Qərarına müvafiq olaraq, *"Qaçan sətirlə yayımlanan reklamın təqdimolunma Qaydası"* təsdiq edilmişdir.

Qaydaya əsasən, nəqliyyat vasitələrində qaçan sətirlə reklam yayımlanması qadağan edilmişdir. Televiziya proqramlarında isə qaçan sətirlə reklam kadrlarının 7 faizindən çox hissəsini tutmamaqla xüsusi reklam bildirişindən (yaxud "R" işarəsi) istifadə olunmaqla yayımlana bilər. Bundan əlavə, belə reklam özündə akustik elementlər ehtiva etməməlidir.

Qərar 3 aprel 2016-cı il tarixindən etibarən qüvvəyə minib.

"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunda dəyişikliklər edilmişdir

5 aprel 2016-cı il tarixində qəbul edilmiş dəyişikliklərə əsasən, kommersiya hüquqi şəxslərin təsisçiləri və onların nizamnamə kapitalındakı payları barədə məlumatları əldə edə bilən şəxslərin siyahısına belə təsisçilərin (iştirakçıların) vərəsələri və notarius orqanları da daxil edilmişdir.

Dəyişikliklər, 21 aprel 2016-cı il tarixindən etibarən qüvvəyə minib.

İnvestisiya qanunvericiliyində yeniliklər

Nazirlər Kabineti tərəfindən 20 aprel 2016-cı il tarixində Nazirlər Kabineti tərəfindən *"İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedic sənədin verilməsi Qaydası"* ("Qayda") müəyyən olunmuşdur.

Təsdiqedic sənədin alınması üçün fərdi sahibkarlar və hüquqi şəxslər ilk növbədə idxal müqaviləsi və digər tələb olunan sənədlərlə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ərizə ilə müraciət etməlidir. Nazirlik tərəfindən ərizəyə baxılarkən tərəfindən

müraciətin investiyanın biznes planına uyğunluğu araşdırılaraq onlara 7 iş günü ərzində rəy bildirilir.

İnvestiya təşviqi sənədini almış sahibkarlar bütün vergi və rüsumları 7 il müddətinə ödəməkdən azad edilmişdir. Nazirlik tərəfindən verilmiş təsdiqedicə sənəd ləğv edildiyi təqdirdə belə məlumat 3 iş günü ərzində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə və Dövlət Gömrük Komitəsinə bildirməlidir.

Digər yeniliklə, 15 mart 2016-cı il tarixində tikinti məqsədilə həyata keçirilən investisiya layihələrinin maliyyələşməsinə nəzərdə tutan “*Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında*” Qanun imzalanmışdır.

Qanunda, İqtisadiyyat Nazirliyi tərəfindən investora ödənilmiş maliyyə yardımı əsasında inşa edilən obyektlərin tikilməsi, idarə edilməsi və təhvil verilməsini nəzərdə tutan xüsusi model (“TİT” modeli) təqdim edilmişdir. Həmin modeldə maliyyələşdirilməsi nəzərdə tutulan tikinti obyektlərinin siyahısı müəyyən edilmişdir.

Qanuna əsasən, xüsusi maliyyə yardımı ayrılmış obyektlərin inşası üçün investorla müddəti 49 ildən çox olmamaqla müqavilənin bağlanması nəzərdə tutulmuşdur. Qeyd etmək istəyirik ki, belə rejimdə tikinti həyata keçirərkən investorlar bütün dövlət rüsum və yığımlarını ödəməkdən azad edilir.

Qanun 22 aprel 2016-cı il tarixindən etibarən qüvvəyə minib.

“Lisensiyalar və icazələr haqqında” Qanun qəbul edilmişdir

15 mart 2016-cı il tarixində imzalanmış Qanunla maliyyə bazarları istisna olmaqla sahibkarlıq fəaliyyətini tənzimləmək məqsədilə lisensiyaların və icazələrin tələb olunduğu fəaliyyət növləri, lisensiyaların verilməsi, yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpa edilməsi və ləğvi qaydaları müəyyənləşdirilmişdir. Belə ki, lisensiyalar əvvəlki qaydalardan fərqli olaraq, sadələşdirilmiş “bir pəncərə” prinsipi əsasında və eyni zamanda şəxslərin (hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi və fərdi sahibkarların) elektron qaydada ərizə ilə müraciəti ilə də veriləcəkdir.

Elektron qaydada ərizə təqdim edərkən sahibkarlardan əvvəlki qaydalardan fərqli olaraq sənədlərin verilməsi tələb olunmayacaq. Belə ki, lisensiyalarla baxılması zamanı lisenziya verən orqan sahibkarların fəaliyyəti ilə bağlı məlumatları özü elektron formada toplayacaqdır. Yalnız belə məlumatın əldə edilə bilmədiyi təqdirdə onlar müraciət edən şəxslərdən tələb edilə bilər. Qanunda göstərilədiyi kimi, lisensiyaların 10, icazələrin isə 7 iş günündən gec olmamaqla verilməsi nəzərdə tutulub.

Qanunda, əvvəlki qaydalardan fərqli olaraq, lisenziya tələb olunan fəaliyyət sahələri azaldılaraq lisensiyaların əsasən dövlət təhlükəsizliyinə, təbii ehtiyatlara, ətraf mühitə və şəxslərin sağlamlığına zərərli təsir edən fəaliyyətdən irəli gələn zaman tələb olunması müəyyənləşdirilmişdir. Buna müvafiq olaraq, lisenziya verən orqanların siyahısı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi kimi müəyyənləşdirilmişdir.

Qanunda, ümumi və xüsusi lisenziya anlayışları fərqləndirilərək, xüsusi lisenziya əsasında fəaliyyət göstərən şəxslərin fəaliyyətinin hər bir alt növü üçün ayrıca qaydada lisenziya əldə etməsi müəyyənləşdirilmişdir. Bununla, həm də ümumi lisenziyada göstərilən hər hansı fəaliyyət növünün dayandırılmasının və ya ləğvinin həmin lisenziyada mövcud olan digər fəaliyyət növünə təsir etmədiyi müəyyənləşdirilmişdir.

Təqdim olunan lisenziya (və icazələrdə) onu verən orqanın adı, sahibi barədə məlumatlar və həyata keçirilməsinə icazə verilmiş fəaliyyət növü barədə məlumatlar göstərilir. Lisenziya (və ya icazəyə) malik şəxs belə lisenziyadan fərdi şəkildə istifadə etməli və onu digər şəxslərə və təsisçisi olduğu hüquqi şəxsə ötürülməməlidir.

Qanunda, lisenziyaların müddətsiz, icazələrin isə müddətli və ya müddətsiz qaydada verilməsi nəzərdə tutulmuşdur. Müddəti bitmiş icazələrin uzadılması onların yenidən rəsmiləşdirilməsi qaydasında həyata keçiriləcəkdir.

Qanunda təqdim olunan yeniliklərə əsasən, lisenziya sahibinin inzibati aktı müəyyən edilmiş müddətdə təqdim etməməsi həmin icraatın xitamına əsas vermir, belə ki lisenziyanın yenidən rəsmiləşdirilməsi, ləğvi və ya bərpası prosesi avtomatik qaydada həyata keçir.

Qanun 1 iyun 2016-cı il tarixindən etibarən qüvvəyə minir və bu tarixə qədər verilən lisenziyalara tətbiq olunmayacaqdır.

Əlaqə:

Vüqar Əliyev

İdarəedici Partnyor

Müşfiq Əliyev

Direktor,
Vergi və Hüquq Departamentinin Rəhbəri

Fərid İsayev

Baş Menecer,
Hüquq Xidmətlərinin Rəhbəri

KPMG Azerbaijan Limited

Port Baku, 12-ci mərtəbə
Neftçilər prospekti, 153
AZ1010, Bakı şəhəri, Azərbaycan
Tel. +99412 404 8910 / 11
Faks +99412 404 8914
www.kpmg.az

Hazırkı məlumat ümumi səciyyə daşıyır və xüsusi bir fiziki və ya hüquqi şəxsin xüsusiyyətini xarakterizə etmir. Baxmayaraq ki, biz düzgün və zamanlı məlumat verməyə çalışırıq, biz təminat verə bilmərik ki, bu məlumat tərəfimizdən əldə edildiyi zaman düzgündür və gələcəkdə də düzgün olmağa davam edəcəkdir. Heç bir şəxs bu məlumatdan peşəkar təhlil olunmadan istifadə edə bilməz.

© 2016 KPMG Azerbaijan Limited şirkəti, Guernsey qanunvericiliyinə əsasən yaradılmış, Azərbaycan Respublikasındakı Nümayəndəliyi vasitəsilə fəaliyyət göstərən və KPMG International Cooperative ("KPMG International"), müstəqil üzv şirkətləri şəbəkəsinin üzvü olan, İsveçrə şirkətidir. Bütün hüquqlar qorunur.